

AZƏRBAYCANDA BƏRK MƏİŞƏT TULLANTILARININ TƏKRAR EMALININ MÜASİR VƏZİYYƏTİ

(Kağız tullantıları timsalında)



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ

*Ətraf mühitinin mühafizəsi və
iqtisadiyyatı kafedrası*

AZƏRBAYCANDA BƏRK MƏİŞƏT
TULLANTILARININ TƏKRAR
EMALININ MÜASİR VƏZİYYƏTİ
(Kağız tullantıları timsalında)

«Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiyanın həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Tədbirlər Planı»nın icrasını təmin etmək məqsədilə UNEC-in Tədbirlər Planına uyğun olaraq hazırlanmışdır.

Bakı – 2020

**AZƏRBAYCANDA BƏRK MƏİŞƏT
TULLANTILARININ TƏKRAR
EMALININ MÜASİR VƏZİYYƏTİ**
(Kağız tullantıları timsalında)

Tərtib edənlər:

**Prof. Mehdiyeva V.Z.
Dos. Novruzova F.M.**

Ölkəmizdə təkrar emal sənayesi yeni sahə hesab olunur. Buna baxmayaraq, ölkəmiz dünya təcrübəsini dərinlən öyrənərkən bu sahənin təşkili və inkişafına böyük diqqət ayırrı. Bu məsələdə özəl və dövlət təşkilatlarının əməkdaşlığı və bir-birinə dəstəyi işin uğurlu təşkiline şərait yaratır. Hələ ki, görünlən işlərin əksəriyyəti Bakı şəhəri və onun ətraf ərazilərini əhatə edir. Buna baxmayaraq, tullantıların tədarükü prosesində digər bölgələr də cəlb olunur.

Müxtəlif illərdə Abşeron bölgəsində ekoloji vəziyyətin yaxşılaşdırılması və mövcud problemlərin həlli məqsədilə kompleks tədbirlər planı hazırlanmışdır. Planlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuşdur. Planlarda bir çox ekoloji məsələlərin həlli üzrə görüləcək tədbirlərin məcmusu öz əksini tapmışdır. Burada, həmçinin, Abşeron ərazisində tullantıların toplanması, daşınması və emalı üzrə məsələlərə aydınlıq gətirilmişdir.

Bakı şəhərində tullantıların toplanması və daşınması ilə bağlı işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Toplanan tullantılar sonrakı mərhələlərdə istifadə üçün «Təmiz Şəhər» ASC-nin səlahiyyətinə verilir. Cəmiyyət 12 mart 2009-cu ildən Bakı şəhərində tullantıların idarəolunması sahəsində fəaliyyət göstərir. ASC-nin qarşısında duran əsas vəzifə tullantıların idarə olunmasını müasir tələblərə müvafiq şəkildə həyata keçirərək bölgənin ekoloji vəziyyətinin müsbətə doğru dəyişməsinə şərait yaratmaqdandır.



Icra hakimiyyəti tərəfindən toplanaraq Təmiz Şəhər ASC-ə ötürürlən tullantılar çeşidlənməsi üçün Bərk Məşət tullantılarının Çeşidlənməsi Zavoduna göndərilir. Zavod 2012-ci il-dən fəaliyyət göstərir. Öncül alman texnologiyaları əsasında yaradılan zavodun bir illik emal gücü 200 min tondur. Yəni il ərzində burada 200 min ton tullantı çeşidlənə bilər. Çeşidlənmə nəticəsində təkrar emal sənayesi üçün lazımlı olan xammal yararsız kütlədən ayrıılır, bələcə itkilər minimuma endirilir. Bununla da, təkrar emal ilə məşğul olan müəssisələrin xammal tədarükü prosesi asanlaşdırılmış olur. İqtisadi səmərə ilə yanaşı tullantıların emala göndərilməsi nəticəsində ekoloji səmərə də təmin edilir. Çünkü artıqların emalı təbiətə atılacaq olan tullantı miqdarını nəzərə çarpacaq dərəcədə azaldaraq ətraf mühiti yüksək miqdarda zibillə cırklənməkdən xilas edir.



Burada quraşdırılmış xüsusi torəzilərlə poliqona gətirilmiş zibillərin ümumi çəkisi müəyyənləşdirilir. Gün boyu zavoda 300-350 ton tullantı kütləsi daxil olur. Daha sonra onlar çeşidlərə ayrılmazı üçün xüsusi qurğuya boşaldılır. Həmin

qurğuda tullantılar çevrilərək irəliyə doğru hərəkət edir. Bu zaman onların qurudulması da təmin olunur. Qurutma növbəti mərhələlərdə onların ayrılmazı prosesini asanlaşdırır. Daha sonra kütlə xüsusi nəzərdə tutulmuş əlkədən keçir. Bu zaman xırda və çəşidlənməyə uyğun olmayan tullantılar əsas kütlədən ayrılır. Bundan sonra tullantılar maqnit lent olan hissədən keçir. Burada metal əşyalar ayrılaraq maqnit lentdə qalır. Digər zibillər isə əl ilə çəşidlənməyə gedir. Əl ilə çəşidləmə 120 nəfər işçi tərəfindən həyata keçirilir. İşçilər müxtəlif vəzifələri icra edir. Onların bir hissəsi şüşə materialları, plastik məmulatları, digərləri isə kağız-karton artıqlarını çəşidləyir. Ümumiyyətlə zavodun 150-dən çox işçi var. Əllə çəşidləmədən savayı bütün işlər kompüter köməyi ilə avtomatik şəkildə həyata keçirilir. Çəşidlənmiş zibillər preslənərək dördbucaq bağlama halına salınır. Sonda bu bağlamalar yenidən istifadə edilmək üçün təkrar emal müəssisələrinə göndərilir. Yenidən istifadə edilməyə yaramayan zibil kütləsi isə həm zərarsızlaşdırılması, həm də onlardan enerji alınması məqsədilə elə həmin ərazidə yerləşən Tullantıların Yandırılması Zavoduna göndərilir. Qeyd etmək lazımdır ki, bu zavodların hər ikisi keçmiş Balaxanı zibilliyyinin yerləşdiyi ərazidə inşa olunub.

Ölkəmizdə təkrar emal sənayesinin inkişafına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Balaxanı Sənaye Parkı yaradılmışdır. Parkın təməli 19 dekabr 2012-ci ildə qoyulmuşdur. Onun fəaliyyəti qarşısında duran əsas vəzifa təkrar emal ilə məşğul olmaq istəyen sahibkarlara və sərmayədarlara əlverişli mühit yaratmaqdır. Burada istehsal prosesi üçün tələb olunan bir çox zəruri qurğu və avadanlıqlar hökumət tərəfindən təmin olunub.

Sənaye parkında fəaliyyətə başlamaq istəyən müəssisələr 7 il müddətinə torpaq, əmlak və gəlir vergisindən azaddır. Bu güzəşt sahibkarların müvafiq sahəyə marağını artırmaq üçün nəzərdə tutulub. Parkın üstün cəhətlərindən biri də onun tullantıların Yandırılması və Çəşidlənməsi zavoduna yaxın ərazidə yerləşməsidir. Bu, o deməkdir ki, burada fəaliyyət göstərən rezidentlərin ucuz enerji və xammalla təmin olunma imkanı mövcuddur. Həmçinin, fəaliyyətə başlamaq üçün kifayət qədər kapitalı olmayan şəxslərə dövlət tərəfindən güzəştli kreditlər də təklif olunur. Yaradılan bütün imkanları nəzərə alaraq, deyə bilərik ki, dövlət təkrar istehsal sahəsinin taşkılı və inkişafına önmə verir və bu sahəyə böyük diqqət ayırrı.

Kağız tullantı xammallarının tədarükü və çəşidlənməsi



Ölkədə kağız tullantılarının emalı və onlardan yeni kağız məhsullarının istehsalı ilə AKKIK (Azərbaycan Kağız Karton İstehsal Kombinatı) MMC məşğul olur. Kombinat 2013-cü ildən etibarən Azərsun Holdingin nəzdində fəaliyyət göstərir. Müəssisə il ərzində 50 min ton kağız artıqlarını emal etmək gücündədir. Kombinat, həmçinin, ölkədə bu sahədə fəaliyyətlə məşğul olan ilk şirkət hesab olunur.



Həyata keçirilən tədbirlərin meydana gətirdiyi müsbət dəyişiklikləri görmək çətin deyil. Beləki, yaxın keçmişə qədər Bakı şəhəri və onun ətraf ərazilərində əmələ gələn tullantıların böyük əksəriyyəti Balaxanı poliqonunda basdırılırdı. Digər hissəsi isə qanunsuz zibilliklərdə toplanırdı, bu isə gigiyenik qaydaların pozulmasına, antisanitar vəziyyətin yaranmasına səbəb olurdu. Balaxanı ərazisinə yaxın yerlərdə yaşayışın sakinlər üfunat iyindən əziyyət çəkirdilər. Zibillərin açıq formada toplanması və uzun müddət bu şəkildə saxlanması da bəzi ekoloji problemlərin yaranmasına səbəb olmuşdur. Lakin hazırda ölkədə fəaliyyət göstərən Təmiz Şəhər ASC

bu kimi halların yaranmasının qarşısını almağa çalışır. Belə ki, artıq tullantılar kortəbi şəkildə toplanılır. Onlar standartlara uyğun şəkildə poliqonda yerləşdirilir, daha sonra isə emala cəlb olunur. Çeşidlənən tullantılar emal üçün nəzərdə tutulan müəssisələrə yenidən istifadə edilməsi üçün göndərilir. Geri qalan hissə yandırılır, yanma nəticəsində onlardan enerji alınır. Alınan enerji həm müəssisələrin enerjiyə olan tələbatını ödəmək üçün istifadə olunur, həm də elektrik şəbəkəsinə ötürülrək əhalinin istifadəsinə verilir. Yaxın zamannda zibillərin basdırılması zamanı əmələ gələn qazların emalı və onlardan da enerji alınması planlaşdırılır.

Ötraf mühitin mühafizəsi ilə bağlı fəaliyyət göstərən «İDEA» İctimai birligi 23 fevral 2017-ci il tarixində «Azərsun» Holding və Təhsil Nazirliyi ilə birlikdə plastik və kağız tullantılarının toplanaraq yenidən istifadəsilə bağlı layihə başlayıb. Layihə çərçivəsində eksər dövlət orqanlarına və bəzi özəl şirkətlərə, ali təhsil müəssisələrinin bir çoxuna tullantıların mənbəyindən çəşidlənməsi üçün nəzərdə tutulan qutular verilmişdir. Layihənin əsas məqsədi ölkədə təkrar emalı stimullaşdırmaq, təkrar emal müəssisələri üçün xammal tədarükünü asanlaşdırmaq, təbii resurslara qənaət etmək və tullantı miqdarını minimuma endirməklə ekoloji vəziyyəti mümkün qədər yaxşılaşdırmaq və əhalini bu sahədə maarifləndirməkdən ibarətdir.

Kağız mənşəli tullantıların təkrar emalı həm məşələri məhv olmadan qurtarır, həm də təbii balansı qorumağa yardım edir. Əvvəldə də, qeyd olunduğu kimi yenidən emal olunaraq əldə edilmiş 1 ton kağız 12-17 ağacı kəsilməkdən xilas edir. Bundan əlavə ağacların kağız istehsalı zamanı gərkili olan fuel yaqlara, su və enerjiyə qənaət edilməsinə yol açır.

Kağızdan daha çox yazılı vərəqi kimi istifadə edilsə də, o, elektronik əşyaların qablaşdırılmasında, süd bağlamalarında və daşınma zamanı qutu kimi geniş istifadə olunur.

Yaranan bərk məişət tullantılarının həcmi Bakı şəhərində sutka ərzində 6000 kub metr təşkil edir. Onların içərisində qida qalıqları 35-40%-la yüksək paya malikdir. İkinci yeri 25-30%-lik payla kağız artıqları tutur. Digər tullantılar, plastik – 7%, tekstil – 6%, şüşə – 4-5%, ağac qalıqları – 2%, rezin – 3% və s. təşkil edir.

Kağız karton tullantı emalının xammalı kimi



Əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi və oxuma vərdişlərinin çoxalması kağız istehlakını artırır. Ölkə nə qədər çox inkişaf etmişdirsa, orada oxuma-yazma vərdişləri də bir o qədər yüksəkdir. Kağız istehlakı ölkədəki galır soviyyasından də asildir.

Kağızlar tayin olunmuş məqsədlər üçün istifadə olunduqdan sonra tullantıya çevrilir. Əslində, zibil olaraq qiymətləndirilmiş kağızlar hələ də funksiyalarını yerinə yetirmək qabı-

lıyyatına malikdirlər və müxtəlif kağız-karton çeşidlərinin istehsalı üçün bol və ucuz xammal xüsususluğunu daşıyırlar.

Kağız tullantılarını aşağıdakı kimi təsnifləşdirmək mümkündür:

- Qablama kağızı. Bunlardan çeşidli maddələrin qablaşdırılmasında istifadə olunur. Məsələn, qırılma ehtimalı olan məhsulların arasına qoyularaq onların zədələnin korlanmasının qarşısı alınır, inşaat sektorunda fəaliyyət göstərən şirkətlərdə sementlərin, yeyinti sahəsində meyvə-tərəvəz, şəkar tozu, un kimi qida məhsullarının qablaşdırılmasında istifadə olunur.
- Qəzet-ofis kağızları. Oxunduqdan və istifadə olunduqdan sonra kağızin təkrar emal edilməsi xammala olan tələbatı azaldaraq ölkə iqtisadiyyatına fayda bəxş edir. Məktəb və digər təhsil ocaqları, surətçixarma mərkəzləri, şirkət ofisləri, jurnal, qəzet, nəşri ilə məşğul olan müləssisələr, banklar və digərləri kağız istehlakının əsas mənbələrini təşkil edirler.
- Karton. Bu məhsul, əsasən, öncədən qablaşdırılmış məhsulların yerləşdirilməsi zamanı istifadə olunur. Məsələn, konserv qutuları, süd butulkaları və digər bu kimi məhsullar istehsal olunduğu yerdən pərakəndə satış məntəqələrinə göndərilərkən karton qutulara yerləşdirilir. Həmçinin, məişət və elektronik cihazların qutuları da kartondan hazırlanır. Karton səskeçirməyən struktura malik olduğundan izolyasiya məqsədi də istifadə olunur. Karton on çox istehsal və istehlak olunan kağız çeşidi olaraq fərqlənir.



Evlərdə, iş yerlərində və təhsil müəssisələrində kağızlar digər tullantılarla birgə atıldıqından onların sonrakı mərhələlərdə, yəni tullantı çeşidləmə zavodlarında ayrılib toplanması çətin məsələyə çevrilir. Belə olduqda onun əksər hissəsi ya məhv olur, ya da digər zibillərdən kirlənmiş olur ki, bu da onların təkrar emalını mümkünşüz edir. Emal edilməmişdən öncə kağızlar ləkələrdən təmizlənməlidir. Bu proses əlavə vəsait tələb edir, həmçinin, işin gedışatımı longidir. Kağızın mənbəyində çeşidlənməsi, yəni digər zibillərdən ayrı atılması (bunun üçün xüsusi qutular təqdim edilir) onun rahat və dəha əlverişli emalını təmin edir. Ölkəmizdə fəaliyyət göstərən AKKİK MMC bu məqsədlə bir çox ali təhsil müəssisələri və dövlət orqanları ilə əməkdaşlıq edir. Bu müəssisələrdə kağız tullantılarının ayrıca toplanması üçün xüsusi qutular yerləşdirilmişdir.

Əhalinin maarifləndirilməsi və toplamanı icra edən şəxslərin işin tələblərinə riayət etməsi toplanan kağızın keyfiyyətinə təsir göstərir. Təkrar emal üçün ən dəyərli kağız xammallı digər tullantılarla qarışmamış, üzərində yapıdırıcı olmayan kağızlardır. «Yoluxmuş» tullantıların ayrılması artıq vəsait, enerji və zamanın sərf olunmasını tələb edir. Buna görə də, təkrar emal ilə məşğul olan şirkətlər tullantıların mənbəyində çeşidlənməsində maraqlıdır. Ölkəmizdə bu sahada fəaliyyət göstərən ən iri şirkət AKKİK MMC-dir. İnşası 2011-ci ildə başlanan kombinat 2013-cü ildə istehsalata başlamışdır. Fəaliyyətinin əsasını kağız-karton istehsalı təşkil edir. İstehsalın xammal ehtiyacının 90%-i təkrar emal edilmiş kağız tullantıları hesabına ödənilir. Onların tədarükü və emalını da həmin kombinat həyata keçirir.

Kağızin əsasını sellüloza təşkil edir. O, həm rənginə həm də ölçüsünə görə fərqlənir. Əsasən, 3 rəngdə, ağ, sarı və qəhvəyi olur. Sellüloza ölçüsü böyük olan kağız daha keyfiyyətli hesab olunur. Kağızin təkrar emal zamanı keçdiyi mərhələlər onun həm dəyərini, həm də keyfiyyətini müəyyən edir. Yenidən emal üçün nəzərdə tutulmuş tullantı kağızlar preslənir, bu da onların həcminin mümkün qədər azalmasına və nəticədə daşınma xərclərinin ixtisarma şərait yaradır. Emaldan əldə olunacaq məhsulun keyfiyyətinin yüksək olması üçün kağızin müxtəlif yağlarla ləkələnməməsinə və islanmasına önmə vermək lazımdır.



Kağızin təkrar emal dövrtü istifadə olunaraq atıldığı andan başlayır. Toplanmış tullantılar çeşidləmə müəssisəsinə gətirilir. Burada kağız mənşəli zibillər ayrılaraq onların təkrar emali ilə məşğul olan fabriklərə göndərilir. Burada onlar su və digər maddələrlə qarışdırılırlaraq həlim halına salınır. Xüsusiliyətən vəsitiylə əsas kütłədən yad maddələr ayrılır. Daha

sonra bu qarışq preslənir, qurudulur və düzləşdirilir. Nəticədə müxtəlif kağız məməlatlarının hazırlanması üçün yararlı olan ikinci dərcəli xammal əldə olunur.

Kağızların mənbəyində çeşidlənməsi və ayrıca toplanaraq təkrar emala calb edilməsində əhalinin məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir. Əhalinin bu barədə lazımi səviyyədə məlumatı olması yenidən istifadə ediləcək kağızların keyfiyyətinin yüksəldilməsinə imkan verir. Bundan əlavə, kağızdan istifadə edən şəxslər bilməlidir ki, onun hər iki tərəfindən istifadə etmək lazımdır. Belə olduqda, kağız israfının müəyyən dərəcədə qarşısı alınmış olur. Tullantı kağızının qiymətləndirilməsi və yenidən emal edilərək istehsala təqdim olunması bir çox sahədə səmərəli fəaliyyəti təmin edir. Onlara aşağıdakılardır addır:

- Bildiyimiz kimi kağız istehsalının başlıca xammalını ağaclar təşkil edir. Ölkəmizdə mövcud olan meşə ehtiyatları kağıza olan daxili tələbatı ödəməyə yetmədiyindən istehsal üçün gərəkli olan xammal idxlə edilir. Kağızin yüksək miqdarda istehlakı xammalın idxlənilə çəkilən xərcləri artırır. Bu isə valyutanın ixrac edilməsi nəticəsində ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Halbuki, ölkə ərazisində əmələ gələn kağız tullantıları emal olunaraq ikinci dərcəli xammal kimi istehsaldə istifadə edilsə, xammala olan tələbin 90%-i idxlə idarəetmə qalmağı əldə edə bilər.
- Ağacdan kağız istehsali zamanı tələb olunan kimyəvi maddələr atmosferin bəzi zərərli qazlarla çirkənlənməsinə səbəb olur ki, təkrar emal zamanı çirkənlənmə dərəcəsi nisbətən aşağı enir. Bu da fəaliyyətin ekoloji baxımdan səmərəli olmasına yol açır.

- Tullantılardan kağız istehsalına sərf olunan enerji eyni miqdarda kağızın oduncaqdan hazırlanması üçün tələb olunan enerjinin yarısından da azdır.

Cədvəl 1

	2005	2009	2010	2011	2012	2013	2014	2015	2016
Kağız-karton tullantıları, min ton	0,6	1,1	0,6	0,8	0,6	2,0	2,1	2,2	5,3
Təkrar toxuculuq materialları, min ton	0,4	0,3	0,3	0,3	0,2	0,2	0,1	0,1	0,1
Pambıq çiyidi, min ton	23,5	2,2	3,4	6,4	7,5	3,1	4,7	1,4	7,9
Şuşa qırıntıları, min ton	0,3	0,2	0,4	0,1	0,2	0,1	0,1	0,1	0,1
İsladılmış qumbrin, min ton	0,1	1,1	1,3	1,9	1,4	0,9	0,6	0,1	10,1
Ağac tullanıtı, min m ³	4,3	3,9	2,4	2,6	3,8	3,2	0,5	0,6	25,9
Soabstok, min ton	0,7	0,7	0,7	0,8	0,5	0,6	0,7	0,5	0,5
Təkrar polimer xammalı, min ton	0,6	0,4	0,3	0,5	0,5	0,5	0,4	0,4	1,7
Qara metal tullantıları, min ton	514,6	449,6	303,4	370,5	434,1	337,2	302,5	346,3	483,2
Ölvan metal tullantıları, min ton	0,4	0,3	1,2	0,2	0,2	0,4	0,2	0,1	0,5
Maisat tullantıları, mln m ³	7,3	6,7	6,7	7,4	6,9	7,0	5,6	6,4	6,6

Cədvəldə Azərbaycan Respublikasında 2005-2016-cı illərdə meydana gələn tullantılar çeşidlər üzrə göstərilmişdir.

İnsanlar ətraf mühiti mühafizə etmənin nə qədər önəmlü olduğunu və bunun cəmiyyətə nə qədər fayda verdiyini birləşdirir. Bu fayda sadəcə təmiz və gigiyenik mühitlə kifayətlənmir, həmçinin resurs və enerji qənaətini da özündə cəmləşdirir. Təbiəti mühafizə vasitələrindən biri olan təkrar emal da bir çox üstünlüklərə malik olsa da, onun həyata keçirilməsi qarşısında duran problemlər də az deyil. Miqyasından asılı olmayaraq bütün şəhərlərdə təkrar emal prosesinin təşkili zamanı aşağıdakı problemlər ortaya çıxır:

- Bu sahə ilə bağlı kifayət qədər məlumatın olmaması. Müasir dövrdə artıq əksəriyyət tullantıların ətrafa vurduğu zərərdən xəbərdardır. Lakin hələ də, tullantıların emal olunaraq yenidən istifadə oluna biləcəyindən xəbərsiz olan şəxslər var, məlumatsızlıq prosesin səmərəliliyinə xələl gətirir. Cənubi insanlar bu haqda maariflənməyindən zibillərin çox hissəsi yoluxmuş, yəni qarşıq vəziyyətdə atılır, bu da onların çətinləşməsini çətinləşdirir. Təkrar emalla bağlı az miqdarda məlumatı olanlar isə əksər hallarda hansı maddələrin yenidən istifadə ediləcəyini dəqiqləşdirməkdə çətinlik çəkir.
- Bahalı xidmət. Təkrar emal düşübüldüyü kimi ucuz proses deyil. Hər nə qədər xammal ehtiyacı tullantılar hesabına ödənsə də, prosesin gedisatında istifadə olunan avadanlıqlar, bəzi maddələr və s. yüksək qiymətə başa gəlir.
- Təkrar emal elə bir prosesdir ki, onun təşkilində yalnızca hansısa şirkətlərin iştirakı kifayət deyil. Burada həm ictimaiyyətin, həm də dövlətin dəstəyinə ehtiyac

duyulur və onların əskikiliyi işin gedişində boşluqların yaranmasına səbəb olur. İşin uğurla həyata keçirilməsi üçün dövlət bir sıra layihələr, o cümlədən, əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirməlidir. Bu işdə cəmiyyət də dövlət orqanlarına yardım etməli, üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çəhşə malıdır.

- Yüksək sərmayə. Tullantıların yenidən istifadəsini təmin etmək üçün kifayət qədər yüksək vəsait tələb olunur. İlk başlarda yeni qurulan müəssisə xərclərini qarşılamaqda çətinlik çəkir, yalnız uzun müddətli dövrədə mənfaat əldə etmək mümkün olur. Bir çox sahibkarlar bu riskdən boyun qaçırır, bu səbəbdən də, sahəyə məraq azalır.
- Bəzən əhaliyə tullantıları mənbəyində çəşidləmək təlimati verilir, lakin çəşidlənən tullantılar lazımi qaydada istifadə olunmur. Məsələn, plastik, kağız və s. materiallar mənbəyində çəşidlənsə belə, onları emal edəcək müəssisələrin azlığı və ya olmaması bu xammalın istifadədən kənarda qalmışına səbəb olur.
- Maarifləndirici resursların azlığı və ya olmaması. Təkrar emalın əhəmiyyətinin cəmiyyət tərəfindən şüurlu şəkildə qəbul edilməsi üçün məlumatlaşdırıcı vəsaitlərin olması şərtidir. Onlar olmadığı halda bu prosesin təşkili cəmiyyətin etinəsizliyi kimi bir sıra problemlərlə qarşılaşır.

Yuxarıda sadalanan problemlərin əksəriyyəti ölkəmizdə də bu prosesin təşkili zamanı meydana çıxır. Onların içərisində prosedurun inkişafına ən çox mane olan sahibkarların stimullaşdırılması və əhalinin maarifləndirilməsidir. Yüksək

sərmayə, avadanlıqların baha qiymətə olması kimi digər problemlər dövlətin dəstəyi və təklif etdiyi güzəşt'lərə müəyyən səviyyəyə qədər azaldılmışdır.



Sahibkarların stimullaşdırılması yönündə bir çox tədbirlər görülmüşdür. Bunlardan biri də Balaxanı Sənaye parkının yaradılması və burada fəaliyyət göstərəcək rezidentlərə vəd edilən güzəşt'lərdir. Əhalinin maarifləndirilməsi məqsədilə də bir sıra layihələr həyata keçirilmişdir. Bunlara misal olaraq, İdeya İB-nin, Təmiz Şəhər ASC-nin, ASAN Xidmət Mərkəzinin («Yaşıl ASAN» layihəsi) və digər təşkilatların həyata keçirdiyi maarifləndirmə layihələrini göstərmək olar. Bu layihələrin məqsədi əhalini ətraf mühitin mühafizəsi və təkrar emal sahəsində mümkün qədər geniş məlumatlaşdırmaq, cəmiyyətin bu prosesə təşəbbüsünü artırmaq və dəstəkləməkdən ibarətdir.

İstifadə olunan ədəbiyyat:

1. Б.Б.Бобович, В.В.Девяткин. Переработка промышленных и потребительских отходов, Москва, 2000.
2. Европейская практика обращения с отходами: проблемы, решения, перспективы. Санкт-Петербург, 2005.

Naşir: Ceyhun Əliyev

Texniki redaktor: Natiq Paşayev

Dizayner: İradə Əhmədova

Operator: Çimnaz İslmaylova

Yığılmağa verilmişdir: 18.05.2020

Çapa imzalanmışdır: 02.06.2020

Tiraj 50; ş.c.v. 1,25

«Ecoprint» nəşriyyatının mətbəəsində
çap olunmuşdur.